

# BƏSTƏKAR QARA QARAYEV YARADICILIĞININ İNKİŞAFINDA KANTATA JANRI



*Irada Abbasova*

Azərbaycanın görkəmli bəstəkarı olan Qara Qarayev yaradıcılığı fərdi və orijinal üslubu ilə seçilir. Sintetik üsluba yönələn bəstəkar yaradıcılığı özündə bir çox janrları cəmləşdirir. Belə ki, bəstəkar XX əsrin bütün yaradıcılıq istiqamətlərinə daim çox fəal münasibət bəsləmiş, onların çox mühüm mütərəqqi cəhatlərini mənimsemiş, milli ənənələr zəminində yenidən işləmiş, özünəməxsus keyfiyyətlərə yiyələnmişdir.

Bəstəkar Qara Qarayev ister rus, isterse də qərb klassik musiqisindən, romantik, impressionist, xüsusən Debüssi, Ravel, Stravinski, Bela Bartok və digar qüdrətli sənətkarların yaradıcılıqlarından bəhralənmişdir. Eyni zamanda Qarayev müxtəlif xalqların musiqi yaradıcılığından istifadə edərək bu sahədə parlaq istedadını vurğulamışdır. Məlum olduğu kimi o, müxtəlif xalqların həyatından bəhs edən əsərlərin müəllifi olmuşdur. "İdnimli yollarla" baleti, "Vyetnam" sütitisi, "Don Kixot" simfonik qravürleri, "Alban rapsodiyası" kimi əsərlərində müraciət etdiyi xalqın musiqi yaradıcılığını böyük ustalıqla göstərə bilmüşdür. Bütün bunular Qarayevin musiqi dilinin,

yaradıcılıq üslubunun rəngarəngliyinə böyük təsir göstərmişdir.

Bəstəkarın yaradıcılıq mehəretinin digər mühüm cəhəti ondadır ki, Qarayev hər hansı xalqın musiqisinə, hər hansı yaradıcılıq istiqamətinə, üslubuna müraciət edirəsə etsin, daim öz milli xüsusiyyətini qoruyub saxlaya bilmədir. Bu xüsusiyyət onu əsl milli bəstəkar kimi tanıdan, sevdirdən ən başlıca keyfiyyətdir. Bəstəkar hənsi mövzuda, hənsi janrda yazırsa yazısın, daim öz xalqının milli xüsusiyyətlərini qoruyub saxlayır, vətəndaşlıq hissini, duyğusunu itirmir. Onun yaradıcılıq üslubuna xas olan cəhətlər Prokofyev, Şostakoviç kimi nümayəndələrinin yaradıcılığına müəyyən dərəcədə yaxındır.

Dmitriy Şostakoviçin Qara Qarayev haqqında söylədiyi fikirlər diqqətəlayiqdir. O qeyd edir ki, "Qara Qarayevin yaradıcılığı tekçə respublikanın musiqi mədəniyyətində deyil, həm də bütün sovet musiqisində görkəmli hadisədir. Bu gözəl musiqiçi haqqında çox söz demək olar, kamilləşmiş bədii sənətkarlıq, musiqisinin parlaq obrazlılığı, ifadəli vasitələr seçməkdə inca zövq, zəngin boyalar, üslubun milli orijinallığı və cəsarətli novatorluq bu bəstəkara şamil oluna bilər".

<sup>1</sup> Şostakoviç "Əla bəstəkarlıq məktəbi". Ədəbiyyat və incəsənət" qəzeti. 14.12.1957

Müasırkı kimi Qarayevdə demek olar ki, bütün janr ve formalara müraciət etmişdir. O, dövrünün ən aktual mövzularına aid əsərlər yazılmışdır. Onun kantata ve oratorya janrında yazdığı əsərləri Azərbaycan müsiqisinin nadir inciləri sırasındadır.

Qarayev İntibah dövründə yaranıb, çox mürkkəb və ziddiyətli inkişaf, təkmilşəmə prosesi keçən bu janrlarda öz məşhur müasirlərinin zəngin ənənələri zəminində yanaşmışdır.

Bəstəkar kantata və oratorya janrında yeni söz deməyə nail olmuş, bu janrların spesifik xüsusiyyətlərini milli ənənələrlə əlaqələndirmək təşəbbüsü göstərmmişdir. Azərbaycan musiqisi keçmişin an mütəraqqi, an qabaqlı ənənələri üzərində yaranmış, formalaşmışdır. Musiqi tarixində məlum olan bütün janrlar, formalar mütəraqqi yaradıcılıqlı işluban və digər müümüh cəhətlər Azerbaycan musiqisindən çıxışın işlənmiş inkişaf

Azerbaycan müziqisində yenilikləri işləilib, inkişaf etdirilmişdir. Bu baxımdan kantata və oratorya janrlarının Azerbaycan bestəkarları tərəfindən inkişaf etdirilib zənginləşdirilməsi təqdirəlayiq cəhətlərdəndir. Bu janrın ideya-emosional obrazlar dairesini genişləndirmiş, kantatanın melodik, intonasiya quruluşunun xalq mahnilarına və kültüvi mahnilara yaxınlaşdırılmışdır.

Qara Qarayev Azərbaycan mədəniyyətinin və inceşənətinin coşğan inkişafı dövründə yaradılıqlı yoluna qədəm qoymuşdur. Onun yaradılıqlığı başlığındakı 30-cu illərin ikinci yarısında Azərbaycan inceşənəti, öncümlədən Azərbaycan müziqi yaradılıqlığı sürətli inkişaf edirdi. Məhz bu illərdə Azərbaycan müziqi inceşənəti Üzeyir Hacıbəylinin "Koroğlu", Müslüm Maqomayevinin "Nərgiz" operaları, eləcə də bir sir görkəmlisi əsərlərlə özünün vətklinli dövrünə qədəm qoymusdur.

Bəstəkarın "Ürek mahnisi" kantatası onun ilk yaradıcılıq dövrünün ən müvəffəqiyyətli bahəsridir. Kantata kimi demokratik müsiqinin janına müraciət etməsi Qara Qarayevin gəndlik dövrünün, zamanın tələblərinə uyğun ve onlara cavab vermək arzusunu nümayiş etdirir. Maraqlıdır ki, Azərbaycanda ilk dəfə bu janr Üzeyir Hacıbəyli sonra isə Qara Qarayev müraciət etmişdir. Bu faktın özü də Qara Qarayevin özünü həcməndən Üzeyir Hacıbəyliyə yaxınlaşdırmaq cəhdindən səhih edir.

"Ürek mahnısı" kantatasını yazdıgı dövrde ökəmizdə, o cümlədən Azərbaycanda dinc quruculuq işləri coşub daşırdı. Qara Qarayev də xalqın ruh yüksəklərini, coşğun fealiyyətini, xoşbəxt heyatını, onun şəhər-ruhiyyəsini eks etdimişdir. Əsərin mətni ilə müsiqisi arasında üzvi suretdə əlaqəni şərtləndirirən ən başlıca cəhətlər də məhz onun nikbinliyi və optimizmidir.

"Ürk mahniş" kantatasının meydana çıxması milli incəsənetimiz tarixində mühüm əhəmiyyət kəsb edir. Bu əsərin yaranmasına qədər Azərbaycan xor musiqisi Üzeyir Hacıbəyov ve Müslüm Maqomayevin operalarındakı xor epizodları, xor sahneləri, eləcə də Üzeyir Hacıbəylinin xor üçün işlədiyi xalq mahnıları kim mövcud idi. Təbii ki, bütün bu xor nümunələri Qara Qarayevin böyük xor əsəri yaratmasına səmərəli təsir göstərmisdir.

Azerbaycan simfonizminin, ümumiyyətə Azərbaycan musiqisinin 40-ci illərindəki inkişafında Qara Qarayevin də çok mühüm rol olmuşdur. Bəstəkarın bu illərdə yazdığı əsərlərin siyahısına nəzər saldıqda onun gördüyü işlər barədə dolğun təsvir və almaq olar. Qarayev 40-ci illərdə "Vətən" operası ilə yanaşı iki simfoniya, iki simli kvartet, "Leyli ve Məcnun" simfonik poemə və digər əsərlərini yazmışdır. Hemin əsərlər içərisində bəstəkarın Məmməd Rahimov sözlərinə, soprano, xor və simfonik orkestr üçün yazdığı "Xosbəxtlik mahnisi" da diqqət merkezində olmuşdur.

"Xösbəxtli mahnisi" kantatasının aktualliği müsiqi dilinin ve ifade vasitələri, eləcə də ifadə priyomlarının yeniliyi ilə fərqlənir. Bu baxımdan kantata bəstəkarın 40-ci illərin ikinci yarısında yazdığı əsərlərindən gəri qalmır. Əsər formasının sadeliyi və aydınlığı ilə harmonikliyi və bütövülüyü ilə diqqəti cəlb edir. Əsər xalq müsiqi elementləri ilə zengindir. Burada xalq müsiqi elementlərinin xüsusən aşiq müsiqisinin inkişafı hökm sürür. Bəstəkar kantatada xalq müsiqisine yaradıcı yanaşmış, onun əsas cəhətlərini yenidən inkişaf etdirib zənginləşdirməyə nail olmuşdur. Ümumiyyətlə bəstəkar bu əsərində folklorla yanaşmağın, ondan istifadə etmeyin, yeni, müasir üslubunu, növünü nümayış etmişdir.

Əsərdə bəstəkar yeni söz deməyə nail olmuşdur. Bu cahət onun folklorından istifadə principində də qabandır. Məhz folklorla beynə ciddi münasibət, yeni nöqtəyin-nəzərlə yanaşmanın nəticəsidir ki, kantatanın musiqi dili milli, koloritli parlaklıq mövzulanı rəngarəngdir.

Öserin müsiqi dilinin yeniliyi, teraveti ve emosional tesis gücü de onun xalq müsiqi elementleri ile zenginlidir. Bu cehatı öserin bütün hisselerinde o cumleden onur orkestrası girişinde müşahide etmek olar. Onu da xatırladıq ki, kantatanın orkestr partiyası üçlü türkibe malikdir. "Ürek mahnisi" kantatasında olduğu kimi burada da bestekar orkestre tar alave etmiştir. Bu da seslenmənin kolortunu artırmağa kömət etmiştir. Bu cehatları kantatanın orkestr girişinde nezareti ve keşirdikde müslülfün xalq yaradıcılığına, xalq müsicinin ifacilığını münasibetini düzgün müəyyən etmək olur.

Qara Qarayevin kantata janrındı apardığı ciddi axtanşlarıñ diger qıymətli bəhəri "Zamanın bayraqdan" əseridir. Bu əsər nəinki Qara Qarayevin, eləcə də Azərbaycan musiqisində çox mühüm əhəmiyyət kəsib edir. "Zamanın bayraqdan" kantatası 50-ci illarde Azərbaycan musiqi incəsənetinin səviyyəsini, rəngarəng inkişafını bir çox cəhdən nümayiş etdirir. Ümumiyyətlə, 50-ci illərdə Azərbaycanda professional musiqi bütün sahələr və janrlar üzrə sürətli inkişaf etmiş, yeni yüksək ideya-bədii səviyyədə duran əsərlər zenginlaşmışdır. Digər əlamətdar hadisə budur ki, 50-ci illarda Azərbaycan bəstəkarlıq məktəb tamamılı özünü təsdiq etdimiş, eyni zamanda ölkəmizin hüdudlarından uzaqlarda tanınmağa, təqdim olunmağa başlamışdır. 1959-cu ilde Moskvadə keçirilmiş Azərbaycan inəsəni və ədəbiyyat ongülündüründə musiqi yaradıcılığının qazandığı böyük müvəffəqiyyətlər buna parlaq sübutdur.

50-ci illərdə opera, balet, simfoniya, konsert, kvartet, kamera-instrumental və kamera-vokal janrlarında yaranmış bir çox əsərlər ən qiyməli sənət nümunələri kimi sovet və dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Fikret Əmirovun "Sevil" operası, Cövdə Hacıyevin "Sülh uğrunda" simfonik poeması, IV simfoniyası, Cahangir Cahangirovun "Füzuli" kantatası, Soltan Hacıbəyovun "Karvan" simfonik övhələri və digər əsərlər buna misal ola bilər. 50-ci illərdə Qara Qarayevin yaradıcılıq nüfuzu qazanmışdır. Əsərlərin müsəlmanlıq temasını təsvir etmək, əsərlərin əsas mövzusunu əsərlərin adlarında göstərmək kifayətdir ki, 50-ci illərdə bəstəkar "Yeddi gözəl" və "İldirimli yollarla" baletini, "Alban rapsodiya" sən."ni, "Vyetnam süütası"ni, "Don Kixot" simfonini, qravürlerini, "Zamanın bayraqdarı" kantatasını yaratmışdır. Bundan başqa Qara Qarayev ixtiraçı fəaliyyət sahəsində, pedaqoqi işdə böyük əmək sərətmüş, gənc milli bəstəkar ləklənnin yetişməsində olduqca fəal iştirak etmişdir.

50-ci illerde Qara Qarayevin başçılıqlı etdi. Azərbaycan baştakıraq məktəbi, onun har bir üzvü Üzeyir Hacıbeylinin yaratdığı prinsiplərə sadıq qalmışdır. Bir sırada oluqca cəsarəti yeniliklərin nümayiş etdirmək klassik ve milli ənənələrin, müasir musiqi dilinin üzvü sintezinə güclü meyl göstərmişlər. Bu sintez sonraları 60-70-ci illerde müasir Azərbaycan professional musiqi yaradıcılığının fərqləndirici keyfiyyətlərindən biri qeyd olunmuşdur. Onun ar parlaq təzahürünü Qara Qarayev yaradıcılığında görürük. Bu böyük sənətkar 50-ci illərdə yazdığı əsərlərində neinki öz xalqını, eləcə də hər xalqların musiqi ərsini dərindən menimsədiyini, onu klassik və müasir musiqi yaradıcılığı prinsipləri inkişaf etdirib zənginləşdirməyi bacardığını sübut etmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi bu əşər Azərbaycan musiqi yaradıcılığının 50-ci illərdəki seviyyəsi haqqında dolğun təsvərvə yaradır. Musiqi dilinin aydınlığı parlaq, obrazlılığı, milli kolorit, güclü emosional təsiri, formanın bittikliyi, onun dərin məməzənləri üzvü sləqası, harmoni və polifonii ifadə vasitələri priyomlarının son dərəcə təbii işlədilməsi, bəstekarlıq texnikasının yüksək seviyyəsi 50-ci illər Azərbaycan musiqi yaradıcılığının nailiyətlərinə şərtləndirir bütün bu keyfiyyətlər "Zamanın bayraqdan" kantatasında parlaq şəkildə ölümsüz təqdim edilmişdir.

Bu eserlerde bəstəkar müasirlərinin coşqu quruculuq fealiyyətini, onların vətənə, xalqa sedaqtıl məhabbatını xüsusi ilham və ehtirasla ifadə etmişdir. Bəstəkar janın tələbləri və onun ifadə imkanlarını dənəndən mənimsemiş, qarşısında duran müühüm yaradıcı vəzifələrini yerinə yetirmək üçün onlardan özüna maxsus səviyyədə, keyfiyyətdə istifadə etmişdir. Qarayevi qüdretli sənətkar kimi fərqləndirən başlıca xüsusiyyətlər başqa janrlarda yaşlıq asırlarında olduğunu kimi kantatalarında da qabaq şəkildə aşkar olunur. Bəstəkar öz kantatalarında, xüsusilə yetkin yaradıcılığının dövründə yazdığı "Xoşbəxtlik mahnisi", "Zaman bayraqdarı" və "Dostluq himnin" de novator kimi çıxmışdır. Onun novatorluğunu istifadə etdiyi mövzuları:

aktuallığında, ifade vasıtelerinden qənaət, yaradıcılıqla istifadə etməsində özünü göstərir. Digər tərəfdən kantatala demokratik, kütləvi bir janr kimi feal və yaradıcı münasibətdə onun bir sıra yenilikləri aşkarlaşmışdır. Bu kimi yeniliklər əsas etibarı ilə kantatalardakı bədii sintezdə müşahidə olunur. Qarayev kantatalanın jannı əsas səciyyəvi cəhətləri ilə kütləvi mahni, marş, xalq musiqi elementlərinin ele üzvü əlaqəsinə nail olmuşdur ki, bu keyfiyyət onun novatorluğunu müəyyən etməkdə olduqca mühüm həllədici əhəmiyyət kəsb edir. Bədii sintez güclü möyən onun yaradıcılığının bütün sahələrində diqqəti cəlb edir. Bu hər şeydən avvel Qarayevin dövrün ictimai hadisələrinə çox feal münasibətdən emələ gelir. Bəstəkar kantatalarında həyatın ən başlıca apancı cəhətlərini təbliğ etməyə çalışmışdır. Təbidiir ki, bunun üçün bəstəkar universal vasıteleri axtanıb tapmalı idi. Daim sənətənə yeni söz, yeni fikir deməye nail olmuş bəstəkar bir anda olsun axtanışlardan yorulmamışdır. Onun kantatalanın bir-birindən fərqli cəhətləri mehz bu axtanışların nəticəsi kimi meydana galmışdır. Əger "Ürək mahnisi" kantatasında müəllif təcrübəsi iləndən, lazımi hazırlıq malik olmamaqdan irəli gələn çətinlikləndən məruz qalmışdisa, janrin xüsusiyyətini, ictimai mübarizədə, ictimai inkişafda rolunu, əhəmiyyatını düzgün müəyyənleşdirmişdir. Müasirlərini bu əsərlər heynecanlındırması mehz janrin spesifikasını dərk etməsi, həmin janrda yeni fikir söylemək cəhdini göstərməsindən irəli gəlmışdır.

“Ürek mahnısı”nı yazdığı dövrde xalq kültüllerinin müteşakkiliyyi yeni hayat kuruculuğunda apardığı mübarizə adəbiyyat ve incəsənətin en başlıca ifade obyektlərindən sayılırdı. Xalq bütün yüksək mənəvi keyfiyyətləri ilə eks etdirmək üçün yeni vasitə və formalar axtarıb tapmaq vəzifəsi qarşıda durdu. Qara Qarayev başqa təcrübəli müasirler kimi kantata janının təşkiledici, birləşdirici imkanlarının red etdiyindən bu janrda ilk böyük həcmli əsəri yaratmışdır. Sonrakı illərdə Qarayev kantata janrı sahəsində apardığı ciddi axtarışlarının neticəsini “Xoşbəxtli mahnisı”nda nümayiş etdirmiştir. Məhz bu əsəri Azərbaycanda kantata janrinin ilk klassik nümunəsini yaradımışdır. Əsər obrayı emosional məzmununun dərinliyi, genişliyi, ideya bədii səviyyəsinin yüksəkliyi, hissələrinin müstəqiliyi, bir-biri ilə üzüy əlaqəsi və digər keyfiyyətləri baxımında monumental əsər nümunəsidir. Burada bəstəkarın vokal texnikasına, xor sənətinə, musiqi dramaturgiyasına, xalq musiqi yaradıcılığına dərin dəri bələd olması öz təsdiqini tapmışdır. “Xoşbəxtli mahnisı” kantatasında bəstəkar polifoniyasına bələd olduğunu aşkıra çıxarmışdır. Bu əsərlə eyni vaxtda yazılın “Payız” xorusunda həmin cəhət yenİ keyfiyyətdə diqqəti calıb edir.

"Payız" xoru "a capella" ifa olunmaq üçün nəzərdə tutulmuşdur. Bəstəkar burada iki başlıca vəzifənin həllini çalışmış və istəyinə müvəffəqiyyətlə nail olmuşdur.

Məlum olduğu kimi 40-ci illərin II yarısında Azərbaycanda dahi Nizaminiñ anadan olmasının 800 illik yubileyinə böyük hazırlıq işləri görüldür. Bu tarixi

hadise ilə əlaqədar olaraq, yaradıcı sənətkarlar şairin əsərləri əsərində yeni sənət nümuneleri yaradırdılar. Bəstəkar Fikret Əmirov "Nizami" simfoniyası, Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gözəl" poeması, Niyazinin "Xosrov və Şirin" operası bu əsərlər sırasında idi. Lakin Büyük Vətən mühərbişin başlanması şairin yubileyin təxirə salınmasına səbəb olmuşdur. Mühərbiş bittikdən sonra yubileyə ciddi hazırlıq işləri görülmüşdür. Dahi mütefəkkirin anadan olmasının 800 iliyi çox böyük tentənə ilə keçirilmişdir. Bu hadisəyə hazırlıq dövründə ve onun müvəffəqiyətlə başa çatmasında feal iştirak edən sənətkarlar şairin yaradıcılığına ciddi maraq göstəmiş, onu hərtərəfi və dərinəndən mənimsemək üçün çox çalışmışdır. Neticədə Nizami mövzusunda bir sira yüksək sənət nümunələri meydana çıxmışdır. Bunların içərisində Qara Qarayevin əsərləri xüsusi yer tutur. Bəstəkar şairin yaradıcılığından her hansı mövzuya müraciət etmişdir, həmin mövzuda dəyərlər əsər yaratmağa nail olmuşdur. Təsadüf deyil ki, bəstəkar Nizamini "Əsrlərin sönməz məşəli" adlandırmış. Bəstəkar qeyd edir ki, "yalnız bizim nəsil deyil, gələcək nəsillərin yazıcı və bəstəkarları da rəssam və heykəltəraşları da alim və filosofları da bu okeandən sənət inciləri tapacaq, yeni-yeni əsərlər yaradacaqlar"<sup>2</sup>. "Payız" xorusunu bəstəkar Nizaminin "Leyli və Məcnun" poemasının bir epizodu əsərində yazmışdır. Bəstəkar məhz bu əsəri ile Nizami yaradıcılığına müraciət etmiş, onun poetik obrazlarını müsiqidə ifadə etmək səyi yüksək seviyyədə göstərilmişdir.

Əsər 1947-ci ilde yazılmışdır. Burada kədərlər və lirik obraz Leylidir. Bəstəkar bu obrazın poetik təbəti dərinəndə ifadə etmək üçün inca, zərif polifonik vokal texnikasından yüksək sənətkarlıqla istifadə etmişdir. Bundan başqa sadə polifonik vəsítələrin solğan təbəti obrazını çox aydın təcəssümət edir. Xorun kənar hissələrində ahengli melodiyaların sərbəst polifonik inkişafı ifadə obyektiinin rəngarəng keyfiyyətlərini təbii surətdə əks etdirir. Burada alterasyonlu akordların qarşılıqlı əlaqəsi xorun orta hissəsində fuqato obrazın hərkətsiz xüsusiyyətinə öncəli canlanma verir. Beləliklə, bəstəkar Nizaminin "Payız" obrazını müsiqidə bütün poetik inceyi, zərfiliyi ile təcəssüm etdirmək üçün polifonik vokal texnikasını əsas götürmüştür. Digər tərəfdən bu obrazı Leylinin kədər, qüssə dolu aləminin simvolik rəmzi kimi saciyyələndirmişdir. "Payız" müəllifin polifonik müsiqidə apardığı ciddi axtanşlarının, polifonik vokal texnikasına dərinəndə bəled olmaq cəhdinin səmərəli nəticəsi kimi qiymətləndirilir. Bəstəkar bundan sonra yaxşılaşmış əsərlərində, o cümlədən müxtəlif filmlərdə bəstələdiyi müsiqi parçalarında əsərsəslə xor vəsítələrindən müntəzəm surətdə ifadə etmişdir. Nehayət yaranması 1959-cu ilə təsadüf edən "Zamanın bayraqdan" kantatasında milli xor müsiqisinin Üzeyir Hacıbeyli tərəfindən əsası qoyulan klassik

prinsiplərin yeni, daha rəngarəng inkişafına nail olmuşdur.

Qara Qarayev kantatalan ilə Azərbaycan müsiqisi incəsənətinə getirdiyi nailiyyətləri təbidiir. Onun bu janrda serbest yanaşması, onu milli ənənələrlə, milli poetik obrazlarla, xalq müsiqi elementləri və üslub xüsusiyyətlərlə zənginləşdirmək cəhdindən, bacarığından irəli gelmişdir. Bundan başqa bəstəkar kantata janrına ciddi, yaradıcı münasibət bəsləmək Azərbaycanda xor müsiqisinin inkişaf prosesini ləngiməye, zəifləmeye qoymamış, bu müsiqinin milli ənənələrinin dərinleşməsinə səbəb olmuşdur.

Bəstəkar kantata janrının demokratik təbəti, bu janrın birlili, müteşəkkilliyyət, kütləviliyə güclü təsir göstərən cəhətlərinin Azərbaycan bəstəkarları tərəfindən layiqinə dərk olunmasına çalışmışdır. Təsadüf deyildi ki, bəstəkar kantatalannda kütləvi mahnı janrının himn və marşların forma təşəkkülü prinsipindən, əvvilikindən metro-ritmik xüsusiyyətindən, münasib ifadə tərzindən çox faydalansırdı. Bəstəkar kantatalannda doğma müsiqi folklorunun bir sıra mühüm cəhətlərini intonasiya quruluşunu həmin vəsítələrlə dərinəndə əlaqələndirmiş və orijinal vokal-instrumental müsiqi diline nail olmuşdur.

Qara Qarayev kantatalarında qüdrətli müsiqi dramaturqu kimi də özünü təsdiq etdirmişdir. Bəstəkann üstünlük verdiyi mühüm dramaturji priyom təzadlı qarşılıqlı principi onun kantatalannda da gözlə natıca vermişdir. Bəstəkar təzadlı qarşılıqlı forma prinsipindən həm kantatalanın hissələrinin bir-birinə münasabatında, həm də onların daxilində istifadə etmişdir. Dörd hissədən ibaret olan "Xoşbəxtlik mahnısı" bu baxımdan çox saciyyəvidir. "Zamanın bayraqdan", "Dostluq himni" kantatalanlarında bölmələrin mövzuları bir-birindən fərqli xüsusiyyətlərlə buradakı xor partiyalarının əsl simfonik müsiqili müşayiət ilə qarşılıqlı formada əsərlərin dinamik gərginliyini, onlardakı obrazların feallığını sərtləndirən öncəli dramaturji priyomlardır. B. Asafyev qeyd edir ki, müsiqi dramaturgiyasının əvvilikli ağır və iti templərin bir-birini əvəz etməsi, modulyasiyanın planlı şəkildə qarşılıqlıdan deyil, dinleyiciləri eyni zamanda dinleyicilərin diqqətini istiqamətləndirmək üçün müsiqisinin her hansı formalardan və elementlərindən istifadə etməklə əlaqədardır<sup>3</sup>.

Qara Qarayevin müsiqi dramaturgiyası məhz bu nöqtəyə-nəzərdən çox öncəlidir. Bəstəkar istifadə etdiyi ədəbi mətnin, süjetin mahiyyətini, mezmun və xarakterini çox böyük ciddiyyət və məsuliyyətlə qoruyub saxlamış, onu daha da mənalandırmaq, müsiqidə yüksək bedii ümumiləşdirmə seviyyəsinə qaldırmış məhareti vardır. O, kantatalannda bu yüksək sənətkarlıq keyfiyyətini bütünlükle nümayiş etdirmişdir. Bu əsərlərdə mətnlər müsiqisinin qarşılıqlı əlaqəsi vahid şəkildə nezara çarpar. Hətta bəzən obrazın əsas fikrin

<sup>2</sup> Qara Qarayev "Əsrlərin sönməz məşəli". Ədəbiyyat və incəsənət qəzeti. 12.11.1966

<sup>3</sup> Yarustovskiy B. Dramaturgija russkoj opernoj klassiki. M., 1952, c. 194

tələbindən irəli gələn müyyəyen düzülmələrə deyil verir. Məsələn, metndeki hər hansı ifadənin lazımlı oldudaqda eyni cümlə ilə bir neçə dəfə təkrarlanması xarakterik cəhətlərdəndir.

Məlum olduğu kimi mətn və melodiya arasındaki kimi qarşılıqlı əlaqə xalq mahnı, müğəm və aşiq müsiqi ifaçılığında geniş yayılmış prinsiplərdəndir.

Qara Qarayev kantatalarında melodik harmonik dilin zənginliyi, xor və orkestr partiyalarının orijinallığı, onların üzvü əlaqəsindən meydana çıxan monumentallıq və digər cəhətlər müəllifin bəstəkar kimi hansı xüsusiyyətlərə malik olduğunu tam şəkilde aşkar edir. Bu bir daha onu sübut edir ki, Qara Qarayev müraciət etdiyi hər hansı bir müsiqi janrnına olğuna da masuliyətlə yanaşır, mövzu aktuallığını xüsusi diqqət yetirir. Digər tərəfdən bəstəkar qarşısında duran vəzifəni və məqsədi münkün qədər düzgün yerinə yetirmək üçün yeni ifadə vəsítələri və üsulları axtarır.

## ƏDƏBİYYAT

1. Абезгаяз И. Кара Караваев. Советская музыка. 1956
2. Карагичева Л. Кара Караваев. М., 1960
3. Мамедова Б. О некоторых чертах гармонического языка Кара Караваева. Б., 1959
4. Qara Qarayev "Əsrlərin sönməz məşəli". Ədəbiyyat və incəsənət qəzeti. 12.11.1966
5. Шостакович "Эла бəstəkarlıq məktəbi". Ədəbiyyat və incəsənət qəzeti. 14.12.1957
6. Ярустовский Б. Драматургия русской оперной классики. М., 1952

Abbasova İrada tərəfindən təqdim olunmuş "Bəstəkar Qara Qarayev yaradıcılığında kantata jann" adlı məqalədə Azərbaycanın görkəmli bəstəkar Qara Qarayev həyat yoluna nəzar yetirilir və yaradıcılığının önemli hissəsi olan kantataları araşdırılır.

Məqalədə Azərbaycan müsiqi mədəniyyətdə əhəmiyyətli iz salmış Qarayev kantatalan tarixi və nəzəri baxımdan təhlil edilərək bu janr vəsítəsi ilə müsiqi incəsənətimizə getirilən mühüm yeniliklər və amillər öz təsdiqini təpəmişdir.

**Acar sözürlər:** kantata, janr, müsiqi, bəstəkar, təhlil.

В статье «Жанр кантаты в развитии творчества композитора Гара Гараева», представленной Аббасовой Ирадой, рассматривается жизнь известного азербайджанского композитора Гара Гараева и изучается жанр кантата, составляющий весомую часть творчества композитора.

Анализирует исторические и теоретические перспективы сочинений Г. Гараева, внесших существенный вклад в музыкальную культуру Азербайджана.

**Ключевые слова:** кантата, жанр, музыка, композитор, анализ.

The article titled "The genre of cantata in the development of the composer Gara Garayev's creativity", presented by Abbasova Irada, examines the life of the well-known Azerbaijani composer Gara Garayev and researches cantatas, constituting an important part of his work.

G. Garayev's cantatas, which made a significant contribution to Azerbaijani music culture, are analyzed from the historical and theoretical perspectives, and the major innovations and factors brought to our musical art through this genre have been confirmed.

**Key Words:** cantata, genre, music, composer, analysis.